

"DÜNYA XALQLARININ NAĞILLARI SERİYASI" NDA ÇAP EDİLƏN NƏŞRLƏR

Leyla Abasova

*BDU, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müəllimi,
tarix üzrə fəlsəfə doktoru*

Məlumdur ki, dünya ölkələrində kitabın seriyalarla buraxılmasına nəşriyyatlar həmişə diqqətlə yanaşmışlar. Çünkü kitabın seriyalarla buraxılması bir neçə cəhətdən əhəmiyyətlidir. Bu, hər şeydən əvvəl kitabı nəşri mədəniyyətinin göstəricilərindən biridir. İstənilən ölkədə müxtəlif elm və bilik sahələrinə dair müxtəlif oxucu qrupları nəzərə alınaraq çap edilən kitabın seriyaları, onların inkişafı həmin ölkədə kitabı nəşri mədəniyyətinin inkişaf səviyyəsini göstərən amillərdən biridir. Çünkü kitabıların seriyalarla buraxılışı kitabı tərtibatının təkmilləşməsinə və oxucular tərəfindən rəğbətlə qarşılanmasına səbəb olan əsas amillərdən biridir. Digər tərəfdən kitabıların seriyalarla buraxılışı kitabı müəyyən oxucu qrupları üçün çap edildiyini göstərir, onun geniş formada yayımıma, təbliğinə əsas olur.

Kitabı seriyalarla buraxılışı həm də, ayrı-ayrı elm sahələri üzrə aktual mövzulara dair materialların öyrənilməsinə və yayılmasına imkan verir. Nəticədə, müəyyən oxucu qrupunu nəzərdə tutan kitabıların bədii tərtibati eyniləşir, yəni hər hansı bir seriyada yüzlərlə eyni formatda, eyni bədii tərtibatda kitabı meydana gəlir və yayılır. Buna görə də nəşriyyatlar, o cümlədən Azərbaycan nəşriyyatları, yarandıqları və fəaliyyət göstərməyə başladıqları ilk dövrlərdən kitabıların seriyalarla buraxılmasına xüsusi diqqət yetirmişlər. Bu baxımdan uşaqlar üçün nəzərdə tutulmuş kitabıların seriyalarla buraxılması xüsusi əhəmiyyətlidir.

Məlumdur ki, nağıllar insanların keçmişini, onların təbiətə baxışlarını, məişət həyatını bədii obrazlarla əks etdirir. Nağıllar mövzusuna, məzmununa və üslubuna görə bir neçə növə bölünür ki, bunların içərisində ən çox qarşılaştığımız sehirli nağıllar, məişət nağılları və heyvanlar haqqında nağıllardır.

Sehirli nağıllarda hadisələr qeyri-adi bədii təsvirlərlə canlandırılır. Burada adı insanlarla bərabər vəhşi heyvanlar, fantastik obrazlar, uydurlan surətlər - əjdaha, təpəgöz, pəri, cin və s. təsvir olunur. Sehirli na-

ğıllarda uçan xalça, qanadlı at, gözə görünməyən papaq, sürətli başmaq, sehirli üzük, bərəkətli süfrə, həyat və ölüm suyu, yuxu gətirən düymə, qeyri-adi papaq, cavanlaşdırın alma və s. qəhrəmanların şər qüvvələrlə mübarizəsinə və qələbəsinə xidmət edir.

Məlumdur ki, məişət nağıllarında xalqın təsərrüfat həyatı, işi, məişəti əks olunur. Məişət nağıllarının qəhrəmanları cəmiyyətin adı nümayəndələridir. Əsasən məişət nağıllarının məzmunu cəmiyyətin ziddiyətlərindən doğan hadisələrdən yaranır. İctimai bərabərsizlikdən doğan varlı və kasib, ağa ilə nökər arasında yaranan ziddiyətlər, kasıblığa son qoymaq, varlanmaq həvəsi və s. məişət nağıllarındaki konfliktin əsasını təşkil edir.

Heyvanlar haqqında olan nağılların bir qismində bilavasitə heyvanların, quşların və digər canlıların həyat tərzindən, yaşayışından bəhs olunur. Uşaqlar burada hər bir heyvanın və ya canının yatağı, yerini, nəsil artımı və digər yaşayış şəraiti haqqında maraqlı əhvalatla tanış olurlar. Bütün bunlar kiçik yaşılı uşaqlarda heyvanlar aləmi və təbiət haqqında ilkin təsəvvürlər yaratmağa imkan verir.

Yuxarıda qeyd etdiyimiz bölgülər əsasında qruplaşdırımlar aparılaraq nağıllar nəşrlərə daxil edilir, uşaqlar üçün maraqlı kitablar işıq üzü görür. Mövzuya uyğun olaraq tədqiqata "Aspoliqraf" nəşriyyatının "Uşaq ədəbiyyatı şöbəsi"nin "Dünya xalqlarının nağılları seriyası"nda çapdan buraxdığı nəşrləri cəlb etdik. Belə ki, "Uşaq ədəbiyyatı şöbəsi" 2010-cu ildən "Dünya xalqlarının nağılları seriyası"nın çapına başlayaraq uşaqlar üçün maraqlı əsərlərin nəşrini həyata keçirir.

Bu seriyada çapdan çıxan ilk kitabı "İssumbosi" adlanır. Əsəri diliimizə (rus dilindən) çevirən Sevinc Nuruqızıdır. Kitabın redaktoru Məsudə Əvəzqızı, bədii və texniki redaktoru Abdulla Ələkbərov, korrektoru Ülkər Şahmuradova, rəssamı Nailə Zülfüqarova, kompüter tərtibatçısı Təhmasib Mehdiyevdir. Kitaba yapon nağılı "Düyü unundan kökələr" və "İssumbosi", ingilis nağılı "Üç ayı", fransız nağılı "İp yumağı", ukrayna nağılı "Ölcək" adlı əsərlər daxil edilmişdir.

Seriya ilə çap edilən ikinci nəşr "Üç Tenqu və porsuq" adlanır. Nəşri dilimizə Sevinc Nuruqızı tərcümə etmişdir. Kitabın redaktoru Məsudə Əvəzqızı, bədii və texniki redaktoru Abdulla Ələkbərov, korrektoru Ülkər Şahmuradova, rəssamı Gündüz Ağayev, kompüter tərtibatçısı Təhmasib Mehdiyevdir.

Bu kitaba "Üç tenqu və porsuq" (yapon nağılı), "Siçan və sərcə (eston nağılı)", "Maşenka və ayı (rus xalq nağılı)", "Xeyrli sövdələşmə (pakistani nağılı)" daxil edilmişdir.

Nəticə olaraq qeyd edək ki, seriyalarda görkəmli xarici müəlliflərin
daha məşhur praktiki, nəzəri, tədris və kütləvi əsərləri nəşr olunması in-
formasiyanın öz oxucusuna çatması üçün məqsədyönlü həyata keçirilən
nəşr mədəniyyətidir.